


"Yuxarı Vəng" SES-də il ərzində

66 milyon kilovat-saatadək

"yaşıl enerji" istehsal olunacaq

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində strategiya-sına uyğun olaraq, "Azərenerji" ASC tərəfindən bu günə-dək Qarabağ və Şərqi Zəngəzurda 32 yerdə su-elektrik stansiyaları tikilib.

Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su-Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər rayonu-nun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Bunu AZERTAC-ın bölgə müxbirinə açıqlamasında "Azərenerji" ASC-nin İctimaiy-yətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.



"Kəlbəcər" Su-Elektrik stansiyaları silsiləsinə daxil olan "Yuxarı Vəng" SES-ə su iki mənbədən - "Nadirxanlı" SES-in çı-xışı və Tutqu çayı üzərində inşa edilmiş baş suqəbuledici qurğu-dan daxil olur. Su-elektrik stansiyasının ekoloji normaların qorunması şərti ilə 1100 metr yüksəklikdə tikilən baş suqəbuledici qurğusunun eni 26 metr, uzunluğu isə 33 metrdir. Enerji istehsa-li, eyni zamanda daşqınların qarşısının alınması üçün böyük əhə-miyyətə malik olan baş suqəbuledici qurğudan stansiyaya suyu ötürmək üçün çətin relyefdə 6824 metr uzunluğunda 2400 milli-metr diametrlı derivasiya borusu çəkilib. Avropa istehsalı olan turbin, generator və digər avadanlıqlarla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə integrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və bu-rada lazımı kibertəhlükəsizlik tədbirləri görülüb.

Teymur Abdullayev bildirib ki, layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olma-sının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib. Quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışması-nın qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır.

Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay eko-sisteminin dayanıqlığını təmin etməklə yanaşı, aşağı axım zona-sının su təminatı, eyni zamanda məcraaltı su ehtiyatının forma-laşmasına öz töhfəsini verir.

Qeyd edək ki, layihə "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Yenidənqurma işləri çərçivəsində hidroturbin, hidrogeneratorlar və köməkçi avadanlığın quraşdırılmasında yerli mütəxəssislərlə yanaşı, Avstriyanın "Gugler", İtaliyanın "MorelliMotory" şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

"Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur ki, bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tonдан çox karbon emissiyasının qarşısının alınması deməkdir. Qeyd edi-lənlər nəzərə alınmaqla "Yuxarı Vəng" Su-Elektrik Stansiyası-nın tikintisi və fəaliyyətə başlaması üçün qoyulan kapital xərclo-ri layihənin səmərəliliyi sayəsində 7 ildən az müddətdə tamami-lə geri qaytarılacaq ki, bu da layihənin yüksəkgəlirli və iqtisadi cəhətdən əlverişli olduğunu göstərir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və "yaşıl enerji"yə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.

"Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivə-sində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektorу ilə bağlı beynəlxalq səviyyədə qə-bul edilən ekoloji standartlara uyğun icra edilmiş və ölkəmizin "yaşıl enerji" inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya regionun enerji, iqtisadi və ekoloji inkişafına töhfə-vernəklə bərabər, əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin iş-lə təmin olunması nəzərdə tutulur.

Ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fə-sillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmində "yaşıl enerji" hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə-verir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gü-cündə "Yuxarı Vəng" Su-Elektrik Stansiyasının açılışında iştirak ediblər.